



**KOMANDIRİM
ANAMLA
ÇƏKDİRDİYİM
ŞƏKLİ
AD GÜNÜMDƏ MƏNƏ
HƏDİYYƏ ETDI**

İslam Hüseynov

*Ehtiyatda olan polkovnik
Xəzər Universitetinin əməkdaşı*

-Niye pərişansan, Səlimov? - suali məni düşüncələrimdən ayırdı. Qarşısında komandirim durmuşdu -kapitan Hüseynov. Cənab kapitan (orduda ona belə müraciət edirdik) Hüseynov bələk komandirimiz idi. Ortaböylü, sağlam cüssəli, mehriban baxışlı.

Bazar günü bələyümüzdə adətən idman tədbirləri təşkil olunardı. Bayram günlərində hətta əsgər konsertləri də təşkil edilərdi bələkdə. Əlbəttə ki, burular bizim, həftə boyu xidmət aparmış əsgərlərin asudə vaxtlarını maraqlı etmək üçün təşkil olunardı. Bu gün də idman tədbiri olmuşdu.

Tez ayağa durdum. Farağat vəziyyətində düz durdum.

- Heç, cənab kapitan.

- Öyləş, ayləş, - deyərək, komandirim əlini çiynimə qoydu:

- Bilirəm ki, daxırsan. Əsgər həyatının ilk ayları həmişə belə olur. Fikir eləmə, hər şey yaxşı olacaq, bələkdə mehriban kollektivimiz var, onlar da sənin qardaşların hesab olunur. Nə çətinliyin, narahatlılığın olsa baş çavuş Məmmədova de. Baş çavuşumuz ata qədər tələbkar, ana qədər mehriban insandır, - deyərək, komandir gülümşədi.

Bunu düz deyirdi. Baş çavuşumuz həqiqətən bizimlə öz övladları kimi davranırırdı. Təklikdə ondan əsgər sözünü eşitməmişdik. Bize oğlum deyərdi. Bunu eşidəndə fərəhənlənərdim, axı, doğma atamdan bu şirin kəlməni çox az eşitmışdım. Amma qayda pozuntusu olanda üzünü görmə. O, hirslenəndə gizlənməyə siçan deşiyi axtarardıq...

Mən atasız böyümüşdüm. Hələ körpə vaxtında atam avtomobil qəzasında həlak olmuşdu. Anam mənə həm ana olmuşdu, həm ata. Uşaq vaxtı ona hətta belə də deyərdim – anata. Qonşuluqda, məktəbdə atalı dostlarımı, uşaqları gördükdə qəribəşəyərdim, atamı xatırlamaq istəyirdim, amma tez də təsəlli tapardım, anatam var və onunla dünyama baxıram hər zaman.

Rabitəcimiz kapitan Hüseynova yaxınlaşıb onun yuxarı komandanlıqla əlaqəyə girmək üçün kommutatora çağırıldıqını məruzə etdi və komandirimiz əlini çiynimə vurub getdi. Əsgər yataqxanasının yanında skamyada oturub, yenidən xəyallara daldım.

Komandirim pərişan olmayışı nədən hiss etmişdi? - düşünürdüm. - Bəli, bir az fikirli idim. Sabah doğum günüm idi və düz 20 yaşım tamam olacaqdı.

Məncə, insan üçün doğum günü sadə bir gün deyil. Doğum günü bir həyatın yarandığı, bir ömür yolunun başlığı zaman sayılır. Anam belə deyərdi və hər doğum günümü bir

xatırə kimi qeyd edərdi. Evimizdə bütün doğum günlərimdə çəkilmiş çəkillərim saxlanırdı. 19 şəkil, ilk üç şəkil atam, anam və mən, sonrakılar isə anamla mən.

İyirminci doğum gününün şəkli olmayıacaqdı amma. Orduda şəkil çəkdirək qadağan iddi, döyüş mövqeyimiz, texnikalar məxfi sayılırdı. Ona görə düşündüm ki, ordudan tərxis olunanda hərbi formamı geyinib evdə şəkil çəkdirib digər şəkillərimin içini qoyaram, düz olar, - deye, özümə təsalli verdim.

Düzünü desəm, darixirdim. Əsas da, anam üçün. 3 ay iddi ki, hərbi xidmətdəydim və hələ hərbi həyatı tam öyrəşməmişdim. Amma, komandir demişkan, yəqin ki, əsgər həyatının ilk ayları həmişa belə olur. Növbətçinin uca səslə verdiyi axşam düzülüşünü bildirən komandası məni fikirdən ayırdı. Hamı kimi paltarımı düzəldib, sira düzülüşünə tələsdim.

Hərbi xidmətin nə çətinliyi də olsa, maraqlı bir zaman parçasıdır ömürdə. Nahaqdan bunu kişilik məktəbi adlandırmırlar ki! Həqiqətən, burada düzümlülüyün, dostluğun, etibarın nə olduğunu anlayırsan. Burada çəkdiyin çətinliklərin vətən, xalq və doğmaları qorumaq üçün olduğunu başa düşürsən və bununla qürur duyursan. Burada öz yoldaşlarını, komandirlərini öz qanı və canı bahasına qorumaq, bir-birinə arxa durmaq, hətta öz həyatını əsgər yoldaşlarına etibar etmək kimi bir həyat məktəbi keçirsən. Bu hissəndə xalqına, vətən torpağına olan bağlılığı qat-qat artırır. Hər halda, bunu duyanlar yaxşı bilər.

Səhər xidmət məni ağuşuna aldı, o qədər başım qarışdı ki, doğum günüüm heç yadına da düşmədi. Düzülüşlər, silahla təlim, təlim atışları, bir sözla, adı bir əsgər gününün xronikası mənə her şeyi unutdurdu. Əsas fikrim təlimdə yaxşı nəticə göstərmək, yoldaşlardan geri qalmamaq, komandirlərinin etimadını doğrultmaq idi. Axi, mən bu xalqın müdafiəçisi idim və bunun üçün təlimdə ən çətin sınalardan üzüağ çıxmaliydim.

Nahardan sonra təlimin yekunu olur. Yekunsa adətən sira meydanında baş verir. Yağış yağdığı üçün bu gün yekun əsgər yataqxanasında keçirilirdi. Bölük komandirimiz daha yaxşı nəticə göstərmiş əsgərləri elan edir və sira öünüə çıxarırdı. Onların arasında mən də var idim. Hiss edirdim ki, fərəhdən üzüm yanır. Özümü bir növ qəhrəman kimi hiss edirdim. Komandirimize - kapitan Hüseynova mənə verdiyi qiymətə görə minnətdarlıqla baxırdım. Nə yaxşı insandır, düşünürdüm.

Sonra hamı yenidən sıradə öz yerini tutanda komandir məni sira öündə saxladı. Ürəyim təlaşla döyündü və təəccübə komandirə baxdım.

- Bu gün bizim əsgər Səlimovun doğum günüdür və bölüyümüz adından onu təbrik edir, xidmətdə ugurlar arzulayıraq, - deyərək, kapitan Hüseynov sira öündə mənə yaxınlaşdı. Əsgər yoldaşlarının alqış sədaları altında o, qovluğundan çıxartdığı bir fotosəkli mənə uzatdı, - bu da 20-ci şəkil, - deyib gülümsədikdə bir az karıxdım.

Bu, anamla birlikdə andığma mərasimində çəkdiridiyimiz şəkil idi. O zaman andığma mərasimində iştirak etmək üçün başqa valideynlərlə birlikdə anam da hərbi hissəyə gəlmışdı və görüşmüştü. Onda fotoğraf şəkil də çəkmişdi, amma, şəkillər bizi verilməmişdi.

Komandirimiz həmin şəkli məhz 20-ci doğum günündə verdi. Deməli, o, hər şeyi bilir, günlərimi, həyatımı, tariximi. Bəlkə elə belə də olmalı və komandir əsgəri haqda hər şeyi bilməlidir, - düşünürdüm?

Siraya qayıdanda komandirimiz gözlərimdə o qədər ucaldı ki! Ən yaxın bir sirdəsim, ən doğma bir insanım kimi ucaldı.

Deyirlər yaxşı komandır olmaq çətindir. O, nə qədər tələbkar olsa da, tabeçiliyindəkiler ona öz doğması kimi güvənməli, onurla fəxri etməlidir, hətta öz canları və qanları bahasına qorunalıdır onu.